

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

№ 5

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasında mülki aviasiyanın daha da inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12 (II kitab), maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; 2014, № 1, maddə 65, № 2, maddə 197; 2016, № 4, maddə 823, № 8, maddələr 1430, 1445, № 9, maddə 1592, № 10, maddə 1698) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4011 30 000 0, 4012 13 000 0, 6813 20 000 1, 6813 89 000 1, 7007 21 800 1, 8408 90 470 1, 8409 10 000 0, 8411 91 000 0, 8411 99 001 0, 8411 99 009 0, 8413 81 000 1, 8413 91 000 1, 8414 10 890 1, 8479 71 000 0, 8501 31 000 1, 8501 32 000 1, 8501 33 000 1, 8501 34 000 1, 8501 40 200 1, 8501 40 800 1, 8501 51 000 1, 8501 52 200 1, 8501 52 300 1, 8501 52 900 1, 8501 61 000 1, 8501 61 800 1, 8501 62 000 1, 8501 63 000 1, 8502 11 200 1, 8502 11 800 1, 8502 20 200 1, 8502 20 400 1, 8502 20 600 1, 8502 20 800 1, 8511 10 000 1, 8511 20 000 1, 8511 30 000 1, 8511 40 000 1, 8511 50 000 1, 8511 80 000 1, 8531 20 200 1, 8531 20 400 1, 8531 20 950 1, 8531 80 200 1, 8531 80 950 1, 8543 70 900 1, 8802 11 000 0, 8802 12 000 0, 8802 20 000 0, 8802 30 000 0, 8802 40 001 0, 8802 40 003 0, 8802 40 004 0, 8802 40 009 0, 8803 10 000 0, 8803 20 000 0, 8803 30 000 0, 8805 29 000 0, 9020 00 000 1 və 9401 90 100 0 mal mövqələrinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)” sütununda “0,5” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin;

1.2. 8413 30 200 1, 8413 30 800 1, 8413 50 200 1, 8413 50 800 1, 8413 60 200 1, 8413 60 800 1, 8507 10 200 1, 8507 10 800 1, 8507 20 200 1, 8507 20 800 1, 8507 30 200 1, 8507 30 800 1, 8507 40 000 1, 8507 50 000 1, 8507 60 000 1, 8507 80 000 1, 8507 90 300 1 və 8507 90 800 1 mal mövqələrinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)” sütununda “3” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin;

1.3. 9401 10 000 0 mal mövqeyinin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin;

1.4. 8412 10 000 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 10 000	– reaktiv mühərriklər, turboreaktiv mühərriklərdən başqa:		
8412 10 000 1	– – mülki aviasiya üçün	əd	0
8412 10 000 9	– – digərləri	əd	0,5

1.5. 8412 21 200 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 21 200	– – – hidravlik sistemlər:		
8412 21 200 1	– – – – mülki aviasiya üçün	əd	0
8412 21 200 9	– – – – digərləri	əd	0,5

1.6. 8412 21 800 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 21 800	– – – digərləri:		
8412 21 800 1	– – – – mülki aviasiya üçün	əd	0
8412 21 800 9	– – – – digərləri	əd	0,5

1.7. 8412 29 200 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 29 200	– – – hidravlik sistemlər:		
8412 29 200 1	– – – – mülki aviasiya üçün	əd	0
8412 29 200 9	– – – – digərləri	əd	0,5

1.8. 8412 29 810 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 29 810	– – – – hidravlik güc mühərrikləri:		
8412 29 810 1	– – – – – mülki aviasiya üçün	əd	0
8412 29 810 9	– – – – – digərləri	əd	0,5

1.9. 8412 29 890 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 29 890	– – – – digərləri:		
8412 29 890 1	– – – – – mülki aviasiya üçün	əd	0
8412 29 890 9	– – – – – digərləri	əd	0,5

1.10. 8412 31 000 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 31 000	– – xətti hərəkət üzrə (silindrlər):		
8412 31 000 1	– – – mülki aviasiya üçün	əd	0
8412 31 000 9	– – – digərləri	əd	0,5

1.11. 8412 39 000 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 39 000	– – digərləri:		
8412 39 000 1	– – – mülki aviasiya üçün	əd	0
8412 39 000 9	– – – digərləri	əd	0,5

1.12. 8412 90 200 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 90 200	– – reaktiv mühərriklər, turboreaktiv mühərriklərdən başqa:		
8412 90 200 1	– – – mülki aviasiya üçün	əd	0
8412 90 200 9	– – – digərləri	əd	0,5

Bakı şəhəri, 12 yanvar 2017-ci il

1.13. 8412 90 400 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 90 400	– – hidravlik güc qurğularının və reaktiv mühərriklərin:		
8412 90 400 1	– – – mülki aviasiya üçün	əd	0
8412 90 400 9	– – – digərləri	əd	0,5

1.14. 8412 90 800 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8412 90 800	– – digərləri:		
8412 90 800 1	– – – mülki aviasiya üçün	əd	0
8412 90 800 9	– – – digərləri	əd	0,5

1.15. 8702 10 112 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 10 112	– – – – sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 10 112 1	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 10 112 9	– – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.16. 8702 10 119 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 10 119	– – – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 10 119 1	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 10 119 9	– – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.17. 8702 10 912 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 10 912	– – – – sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 10 912 1	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 10 912 9	– – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.18. 8702 10 919 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 10 919	– – – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 10 919 1	– – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 10 919 9	– – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.19. 8702 90 112 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 112	– – – – – sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 112 1	– – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 112 9	– – – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.20. 8702 90 119 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 119	– – – – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 119 1	– – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 119 9	– – – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.21. 8702 90 312 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 312	– – – – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 312 1	– – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 312 9	– – – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.22. 8702 90 319 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 319	– – – – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 319 1	– – – – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 319 9	– – – – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.23. 8702 90 902 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 902	– – – sürücü də daxil olmaqla, 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 902 1	– – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 902 9	– – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

1.24. 8702 90 909 mal mövqeyinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

8702 90 909	– – – sürücü də daxil olmaqla, 120 nəfərdən az adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar		
8702 90 909 1	– – – – məxsusi olaraq hava limanlarında istifadə üçün	əd	1 sm ³ 0 ABŞ dol.
8702 90 909 9	– – – – digərləri	əd	1 sm ³ 0,5 ABŞ dol.

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Artur RASİ-ZADƏ
Azərbaycan Respublikasının Baş naziri